

YENİ İNFORMASIYA TEKNOLOGİYALARININ ELEKTRON KİTABXANALARA TƏTBİQİ

N.Ə.HƏSƏNOVA
BDU-nun baş müəllimi
Texnika üzrə fəlsəfə doktoru
n_gasanova@hotmail.com

Z.İ.MƏCNUNOVA
Kitabxanaşunaslıq kafedrasının magistrantı
z.mainunova@gmail.com

Məqalədə yeni informasiya texnologiyaları, müasir dövrdə onlardan istifadadan vacibliyi göstərilmişdir. Yeni texnologiyaların kitabxanalarla tətbiqi, onlardan istifadə və bunun nəticəsində yaradılan elektron kitabxanalar, elektron bazalar və müasir xidmət vasitələri əks olunmuşdur. Dünyada və respublikada bu istiqamətdə görülen işlər, təcrübələr qeyd olunmusdur.

Açar sözlər. Yeni informasiya texnologiyaları, elektron kitabxana, informasiya camiiyyəti, milli kitabxana, AKİS, elektron kataloq, kitabxana-informasiya texnologiyaları, məsafədən xidmət.

İnformasiyanın müasir cəmiyyətin əsas aparıcı qüvvələrindən birinə çevrilməsi və sənaye cəmiyyətindən informasiya cəmiyyətinə sürəti keçidə əlaqədar olaraq “İnformasiya cəmiyyəti” anlayışı bu gün bütün sahələrdə işlənməkdədir. Hələ XX əsrin 90-ci illərinin əvvəllərindən informasiya cəmiyyətinin formalşaması konsepsiyası meydana çıxsa da, yalnız 2003-cü ilin dekabrında BMT və YUNESKO-nun Cenevrəde keçirilən İnförmasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti üçüncü minilliyin əsas vezifəsini – informasiya cəmiyyəti qurulması vezifəsini başarıryyatiñ inkişafının mühüm şərti kimi vürguladı. İnförmasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada cəmiyyət üzvlərinin böyük əksarıyyəti införmasiyanın yığılması, saxlanması, idarə edilməsi, emali, ötürülməsi ilə məşğul olur. Bütün bu prosesləri həyatda keçirmək införmasiya texnologiyalarının tətbiqi olmadan mümkün deyil. İnförmasiya texnologiyaları införmasiya cəmiyyətinin maddi və texniki əsasını təşkil edir.

İnformasiya texnologiyaları - informasiya ehtiyatlarından istifadə olunması proseslerinin ağırlığını azaltmaq, onların etibarlığını və operativliyini çoxaltmaq məqsədilə informasiyanın toplanması, emalı, saxlanması, ötürülməsinə tömən edən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. Bu texnologiyaların əsas məqsədi verilənləri emal etməkla veni-

daha keyfiyyətli və istifadəçi üçün lazımi informasiyanın alınmasıdır. Bu zaman informasiya resurslarının istifadəsi proseslərinin əməkşətumu aşağı düşür və onların tətbiqinin nəticəsi informasiya məhsullarında xüsusişdir. İformasiya texnologiyalarının üç əsas prinsipi mövcuddur: kompüterlə interaktiv rejimdə işləmək; program məhsullarının integrasiyası; ham verilənlərin, həm də məsələnin qoyuluşunun dəvəsdirilməsi prosesinin cəvikkili.

Komputerlerin informasiya mühitinde tətbiqi və telekommunikasiya vasitələrindən istifadə olunması informasiya texnologiyalarının inkişafında yeni mərhələ açdı ki, bu da yeni informasiya texnologiyaları mərhəlesi oldu. Yeni informasiya texnologiyası dedikdə fərdi komputerləri və telekommunikasiya vasitələrini tətbiq edən, "dostluq" interfeysi əsasında istifadəçilərin işini təmin edən informasiya texnologiyası başa düşülür. Yeni informasiya texnologiyaları informasiyanın toplanması, emalı, saxlanması və ötürülməsi sahəsində hesablama texnikası və vasitələrinin müxtəlifliyinin tətbiqinə forma, üsul və qaydaları toplusudur. Bu texnologiyalar üçün əsasən aşağıdakı xüsusiyyətlər səcivəvidir:

- istifadəçinin verilənlərin manipulyasiyası rejimində işləməsi;
 - integrasiya edilmiş verilənlər bazası əsasında informasiyanın ötürülməsinin bütün mərhələlərində ikitərəfli informasiya dəstəyi;
 - sənədlərin kağızsız emalı prosesi;
 - istifadəçi üçün geniş imkanları təqdim etməklə məsələnin həllinin interaktiv rejimi;
 - kommunikasiya vəsitələri ilə birləşdirilmiş kompüterlər qrupu əsasında sənədlərin kollektiv icrası imkanı;
 - məsələnin həlli prosesində informasiyanın təqdim edilməsi qaydasının və formalarının yenidən qurulması imkanı.

İnformasiya texnologiyaları vasitəsizlə informasiyanın emalı prosesinin əsas vasitələri riyazi, informasiya, program, aparat və texniki vasitələrdir. İnformasiya texnologiyalarının texniki vasitələrinin əsas hissəsini kompüter texnikası təşkil edir. Yeni informasiya texnologiyalarının texniki təminatına bunlar daxildir: informasiyanın emali üçün kompüter texnikası vasitələri; informasiyanın ötürülməsi, mübadiləsi üçün kommunikasiya texnikası vasitələri; bu sahədə çalışan mütəxəssislərin işlerinin avtomatlaşdırılması üçün təşkilatlı texniki vasitələr. Texniki vasitələr seçilərkən informasiyanın həcmi, emalın sürəti, istifadəçilərin sayı, program təminatının həcmi və s. nəzərə alınmalıdır.

Yeni informasiya texnologiyalarının program təminatı dedikdə hesablaşma texnikası vasitəsilə verilənləri emal edən sistemlərin yaradılması və istismarı üçün proqramlar kompleksi nəzərdə tutulur. Yerinə yetirdiyi funksiyalardan asılı olaraq program təminatı iki yerdə bölünür: baza və ya sistem proqram təminatı; tətbiqi proqram təminatı. Baza proqram təminatı informa-

siyanın kompüterdə emal olunmasını təmin edir. Program təminatının bu növü aparat vasitələri ilə six əlaqədardır və onun çox zaman kompüterin bir hissəsi hesab edirlər. Baza program təminatı həmçinin tətbiqi proqramlar üçün normal iş şəraitinə yaradılmasını təmin edir.

Baza program təminatına aşağıdakılardaxildir: əməliyyat sistemləri; antivirus proqramları; test və diaqnostik proqramlar; sistem örtükleri və s. Tətbiqi proqram təminatı isə istifadəçinin konkret məsələsinin həllini və bütövlükdə informasiya sistemində hesablama prosesinin təşkilini təmin edir. Tətbiqi proqram təminatı baza program təminatının, xüsusi əməliyyat sistemlərinin idarəciliyi altında işləyir. Tətbiqi program təminatının tərkibinə müxtəlif təyinatlı tətbiqi proqramlar paketi və informasiya sistemlərinin və istifadəçilərinin işçiproqramları daxildir.

Yeni informasiya texnologiyalarının aparat təminatı dedikdə isə daha çox hesablama maşınları nəzərdə tutulur. Bu gün hesablama maşınları termini ilə paralel olaraq elektron hesablama maşınları termini və ya müasir praktikada daha çox işlənən kompüter termini işlənir. Fəaliyyət principinə görə hesablama maşınlarının üç növü var: Rəqəmsal hesablama maşınları – rəqəmsal formada təsvir olunmuş informasiya ilə işləyirlər; Analoq hesablama maşınları – fasılısız şəkildə verilmiş informasiya ilə işləyirlər; Hibrid hesablama maşınları – həm rəqəm, həm də analoq formada verilmiş informasiya ilə işləyirlər.

İnformasiya texnologiyaları informasiyadan səmərəli istifadəyə imkan verir və istifadəçi üçün lazımi informasiyanın vaxtında alınmasını və operativ çatdırılmasını təmin edir. Bu gün cəmiyyətin istənilən sahəsini texnologiyalarsız təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyaları informasiya proseslərini avtomatlaşdırmaqla vaxta, əməyə qənaət edir ki, bu da müasir zəmanadə ən vacib məsələlərdən hesab olunur. İnformasiya texnologiyaları həmçinin, informasiyanın insanlar arasında yayılmasında, kütləvi informasiyanın hazırlanması və yayılmasında xüsusi əhəmiyyət kəsb edir. Bu gün informasiya cəmiyyətinin yaradılmasında, cəmiyyətin intellektuallaşdırılmasında, təhsilin və mədəniyyətin inkişafında informasiya texnologiyaları əvəzsiz rol oynayır. İnformasiyalasdırılmış cəmiyyətdə bəşər mədəniyyətinin ayrılmaz hissəsi olan kitabxanalar bu cəmiyyətin əsas attributlarından hesab olunur. Müasir kitabxanaları kitabxana informasiya texnologiyaları olmadan düşünmək çətindir. Kitabxana proseslərinin avtomatlaşdırılması, oxuculara müasir vasitələrlə xidmət olunması, elektron kitabxanaların yaradılması, məsafədən xidmət – bütün bunlar müasir texnologiyalarsız mümkün olmuşdur üçün yeni informasiya texnologiyalarının kitabxanalarla tətbiqi onların qarşısında duran əsas vəzifələrdən birinə çevrilib.

İnformasiya texnologiyalarının kitabxanalara tətbiqinin bir neçə vasitə və istiqamətləri vardır. Bu vasitələr və istiqamətlərə daxildir: CD-ROM;

Səbəkə texnologiyaları; Elektron kataloq; Elektron kitabxana; Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri.

Kitabxana proseslərinin avtomatlaşdırılmasında Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemlərinin (AKİS) rolu xüsus olmuştur. AKİS-lərin yaradılmasında və tətbiqində əsas məqsəd kitabxanalar arasında məsafədən asılı olmayaraq informasiya mühadiləsini genişləndirmək, eyni zamanda oxucu sorğusunu operativ ödəməkdən ibarət olmuşdur. AKİS-lər kitabxanada çoxaspektli axtarışı, qeydiyyatın avtomatlaşdırılmasını təmin edir. AKİS-lər beynəlxalq məşinə oxunan formatlara və Z 39.50 protokoluna uyğun olmalı, internet texnologiyasına integrasiya və informasiyanın bütün növləri ilə işləmək imkanına malik olmalıdır. Dünya təcrübəsində İRBİS-64, VTLS, MİLLENNIUM, MARC-SQL, LİBER, ALEPH kimi AKİS-lərdən istifadə olunur.

Müasir kitabxana-informasiya texnologiyalarının kitabxanalarla tətbiq olunmasının onların inkişafında yaratdığı ən böyük dəyişiklik elektron kataloqların və elektron kitabxanaların yaradılması oldu. İnformasiya texnologiyalarının kitabxanalarla tətbiqi kitabları toplamaq, qorumaq, istifadəyə vermek kimi ənənəvi funksiyalarla yanaşı bu prosesləri avtomatlaşdırmaqla onları elektron bir informasiya mərkəzinə, elektron kitabxanaya çevirir. Elektron kitabxanalar isə kitabxana binasından kənarda, zaman və məkan məhdudiyyəti olmadan tələbəçilərə xidmət göstər ki, bu da müasir zamandan kitabxanaların cəmiyyətdəki əhəmiyyətini daha da artırır. Yeni texnologiyaların kitabxanalarla tətbiqində əsas məqsədlərdən biri kitabxana proseslərini avtomatlaşdırmaqla yanaşı oxuculara müasir vasitələrlə və məsafədən xidmət təşkil etməkdir. Bunun üçün isə təbii ki, elektron məlumat bazalarının, elektron resurs fondlarının, elektron kataloq və elektron kitabxanaların yaradılması sururidir. Dünya təcrübəsində bir çox böyük kitabxanaların son on illiklərdə bu istiqamətdə gördüyü işlər diqqət çəkir.

Rusiyada 2003-cü ildən başlayaraq Milli Elektron Kitabxana layihəsi həyata keçirilməyə başlanılmışdır. Rusiya Dövlət kitabxanası Mədəniyyət Nazirliyinə Milli Elektron Kitabxananın yaradılması təşəbbüsü ilə müraciət etmiş və dəstaklanmışdır. 2003-cü ilin fevralında elektron kitabxananın yaradılması layihəsinə Rusiya Milli Kitabxanası da qoşulmuşdur. Artıq 2008-ci ilin 17 dekabrında Rusiya Dövlət kitabxanası Milli Elektron Kitabxananın yaradılması layihəsinin başa çatdığını elan etmişdir. Bu kitabxanada Rusiyanın bütün əsas kitabxanalarından toplanmış nadir kitablar və əlyazmalar, dövri nəşrlər və notlar saxlanılır. Buraya həmçinin Prezident kitabxanasının kitabları və dissertasiyaların elektron kitabxanası daxil edilmişdir. 2008-ci ilin məlumatlarına görə arxivin həcmi 162 Tbaya çatmışdır ki, bu da 3 milyon kitaba bərabərdir. Hazırda Milli Elektron Kitabxana özündə vahid interfeysə, axtarış sistemini və istifadəçi bazasına

qoşulmuş elektron kitabxanaların şəbəkəsini (Rusiya Milli Kitabxanası, Dövlət Elmi-Texniki Kitabxanası) birləşdirir.

Britaniya Milli Kitabxanası 2005-ci ildə öz fondunun elektron formaya salınması istiqamətində layihə həyata keçirməyə başlamışdır. Kitabxananın pres-relizində bildirildiyinə görə, 2020-ci ilə qədər Britaniya alimlərinin elmi rəqəmsal formaya keçiriləcəkdir və internetdən onlara çıxış ıslərinin 90%-i rəqəmlə formaya keçiriləcəkdir və internetdən onlara çıxış imkani olacaq. Bununla yanaşı, yaxın zamanlarda dərc olunmuş tədqiqat əsərləri həm rəqəmlə, həm də çap formasında saxlanılacaq və məqalələrin yalnız 10%-ni ancaq kağız üzərində oxumaq mümkün olacaq. Elmi əsərlərdən başqa, Britaniya kitabxanasının bütün fondunun rəqəmsal formaya keçirilməsi planlaşdırılır. Buraya 160 milyon kitab, əlyazma, audioyazı, patent, kart və qəzet daxildir.

Fransa Milli Kitabxanasında isə 1997-ci ildən "Gallica" layihəsi həyata keçirilir. "Gallica" Fransa Milli Kitabxanasının bütün dünya ictimaiyyətinin istifadəsi üçün nəzərdə tutduğu açıq rəqəmsal kitabxanasıdır. O, həmçinin rəqəmsal ensiklopediya kimi fəaliyyət göstərir və çap materiallardan, qrafik materiallardan və səs yazılarından ibarətdir. "Gallica" vasitəsilə nadir, qeyri-adı, çap edilməmiş və ya istifadəsi qadağan edilməsə da, məhdudlaşdırılmış mənbələrdən yararlanmaq mümkün kündür. Bu materiallar üçün müəllif ödənişləri tələb olunmur və yalnız şəxsi istifadə məqsədilə pulsuz istifadəsinə icazə verilir. Hal-hazırda bu kitabxanada 70000-dən çox cilddən ibarət rəqəmsallaşdırılmış matn, 80000 fotosəkli və 30 saat səs yazıları vardır.

Dünya təribəsində bu sahədə görülmüş ən böyük işlərdən biri isə "Europana" layihəsidir. "Europana" – ümmükməropa rəqəmsal kitabxanası 2008-ci il noyabrın 20-də fəaliyyətə başlamışdır. Bu rəqəmsal kitabxananın yaradılmasında əsas məqsəd Avropanın mədəniyyətinin müxtəlif aspektlərini eks etdirən kitabları əldə etməyə imkan yaratmaq, xalqlar və mədəniyyətlərə arası qarşılıqlı anlaşmaya təsir göstərmək, həmçinin internetdə mədəniyyətönümlü materialların həcmini genişləndirmək olmuşdur. Burada Avropanın mədəni irsinin müxtəlif obyektləri rəqəmsal formada yerləşdirilmişdir. Hazırda bu obyektlərin sayı 15 milyona yaxındır. Burada ingilis, fransız və alman dillərində informasiya toplanmışdır. Sonrakı illərdə Avropanın müxtəlif dillərində də mənbələrin sayıda daxil edilməsi planlaşdırılır.

Ölkə kitabxanalarında da yeni informasiya texnologiyalarını tətbiq etməklə onları dünya standartları səviyyəsinə çatdırmaq qarşıda duran əsas vəzifələrdən birinə çevrilib. Respublikanın müxtəlif kitabxanalarında avtomatlaşdırma proseslərinə müxtəlif illərdə başlanmışdır. 2007-ci ildə qəbul olunmuş "Azərbaycanda kitabxanaların vəziyyətinin yaxşılaşdırılması" haqqında sərəncam, eləcə də 2008-ci ildə qəbul olunmuş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə dövlət programı" Azərbaycan kitabxanalarının inkişafında yeni bir

mərhələ açı. Bu mərhələdə kitabxanaların inkişafı yeni bir istiqamət almış, müasir texnologiyaların kitabxanalara tətbiqi daha çox diqqət mərkəzində olmağa başlamışdır.

Azərbaycanın elm və təhsilində böyük əhəmiyyəti olan Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi kitabxanası yarandığı gündən respublikanın ən iri informasiya mütəssisələrindən biridir. Kitabxanaya 2003-cü ildən elmi mütəssisə statusunu verilmiş onun əhəmiyyətini daha da artırılmışdır. Kitabxanada avtomatlaşdırma işləri 2002-2003 ildən fəaliyyətə başlayan "Kitabxana proseslərinin avtomatlaşdırılması" şəbəsi tərəfindən həyata keçirilir. Şəbənin yaradılması və fəaliyyəti nəticəsində şəbələrə əlaqə və bu əlaqəni təmin edən lokal kompüter şəbəkəsi genişlənmiş, oxuculara müasir texnologiyalardan və İnternet şəbəkasından istifadə üçün şərait yaradılmışdır. Kitabxana 2004-cü ildə Rusiya istehsalı olan İRBİS-64" AKİS-ni almışdır ki, bununla da kitabxanada bir çox proseslər avtomatlaşdırılmış, yeni Avtomatlaşdırılmış İşçi Yerləri vasitəsilə kitabxanaçı əməyi minimuma endirilmiş, ədəbiyyatın elektron kataloqu, elektron məlumat bazaları yaradılmışdır.

Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq AMEA-nın MEK-nin 2003-cü ildə Internetdən dildə Web saytı açılaraq istifadəyə verilmişdir. Bu şəhifənin açılması üçün Soros fondu ACI kompüter dəsti, skaner və həmin fondun serverində 30 meqabaytlı yerdən ibarət qrant ayırmışdır. Saytda AMEA və Soros Fondu Açıq Cəmiyyət İnstитutu serverlərinə giriş, dünya kitabxanalarına və digər mənbələrə elektron ünvan yönəldiciləri verilmişdir. Saytda həmçinin elektron kataloq bölməsi yaradılmış, İRBİS-64 web şəhərinə interfeysi Azərbaycan dilinə tərcümə olunmuş və internet istifadəçilərinin istifadəsinə verilmişdir. Elektron kitabxana bölməsi də yaradılaraq elektron kitablar bu bölmədə yerləşdirilmişdir. Elektron kitabxananı genişləndirmək, fonddakı nəşrləri elektron formata daha rahat çevirmək və oxucuların istifadəsinə vermək üçün kitabxana DriveBook DIY markalı kitab skaneri almışdır. 2000-ci illərdən başlayaraq kitabxananın fondu elektron nəşrlərə formalasdırılmağa başlandı. Ədəbiyyatın elmi komplektləşdirilməsi şəbəsi elektron nəşrləri disket, CD-Rom şəklində komplektləşdirilməyə başlamışdır. Artıq 2010-cu ildə fondda elektron nəşrlərin həcmi 4897 nüsxə olmuşdur. Bu proses hər il davam etdirilərək fonddakı elektron nəşrlərin sayı artırılmışdır. Təkcə 2013-cü ildə ərzində 659 adda yeni ədəbiyyatın CD-ləri hazırlanaraq elektron kitabxanada yeləşdirilmiş və istifadəçilərə təqdim olunmuşdur. Kitabxana oxucuları EBSCO elektron məlumat bazasından 40000 adda xarici təmmətnli elektron jurnallardan istifadə imkani əldə etmişdir. Bundan başqa kitabxana EBSCO ilə yanaşı İNITAS, SWEETS, IOP (Institute of Physics – Fizika İnstitutu), APS (American Physical Society – Amerika Fizika Cəmiyyəti), ASPB (Alberta Society of Professional Biologists – Professional

Biooloqların Albert Cəmiyyəti kimi, həmçinin Thomson Reuters informasiya resursları şirkətinin "Web of Knowledge" informasiya bazalarından aldığı ümumilikdə 70000-ə yaxın elektron nəşri oxucuların istifadəsinə vermişdir. Son illərdə kitabxanada avtomatlaşdırılmış rejimində 521 oxucunun qeydiyyatı aparılmışdır.

Azərbaycanda kitabxana işi sahəsində həyata keçirilən ən böyük tədbirləndən biri də AZLİBNET layihəsidir. Bu layihə 2013-cü ilin ölkədə "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə əlaqədar sərəncamın qarşıda qoyduğu vəzifələrin həyata keçirilməsində ilk addım idi. Layihə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən həyata keçirilir. Əsas məqsəd ölkə kitabxanalarında birgə kataloqlaşdırma işini həyata keçirmək, Milli Toplu Elektron Kataloq Sistemi yaratmaqdır. Bununla iri kitabxanalarda və MKS-lərdə kataloqlaşdırma zamanı vaxt itkisinin, həmçinin biblioqrafik yazıların tərtibində təkrarçılığın aradan qaldırılması həll olunur. Digər bir məqsəd isə istifadəçilərə elektron resurslarla fasiləsiz və operativ xidməti həyata keçirməkdir. AZLİBNET İRBİS 64 program təminatı ilə yaradılmışdır. Lakin kataloqa digər AKIS-lərin biblioqrafik yazılarını asanlıqla konvertasiya etmək mümkündür.

İlk vaxtda toplu kataloqla ölkənin altı iri kitabxanasının Azərbaycan, türk, rus, ingilis dilində olan kitabların 60.000-dən artıq biblioqrafik yazılı daxil edilmişdir. Həmçinin sonradan ADA-nın kitabxanasının elektron kataloqundan da 10.000 ingilis dilli biblioqrafik yazı daxil edilmişdir. Artıq AZLİBNET Bakı və Sumqayıtın iri kitabxanaları ilə yanaşı 45-dən çox region MKS-lərinin də elektron kataloqunu özündə birləşdirir. Biblioqrafik yazılar program təminatından asılı olmayaraq 8 formatda yığılmışdır: ISO, UTF-8, İRBİS-64, RUSMARC, USMARC, MƏTN, WİNDOWS-1251, CP-866. Toplu elektron kataloqdan ölkənin bütün kitabxanaları ilə yanaşı beynəlxalq kitabxanalar da istifadə edə bilər.

Müsəir dövrün tələb və zərurəti olan informasiya texnologiyaları bugün istehsalatda, elmi müəssisələrdə, cəmiyyətin bütün sahələrində tətbiq olunur. Bu günkü günü yeni texnika və texnologiyalar olmadan təsəvvür etmək çətin oduğu kimi, onları öyrənib tətbiq etmədən də tələb və məqsədləri ödəmək çətindir. Bütün digər sahələr kimi kitabxana sahəsində də müasir texnologiyaların tətbiqi və istifadəsi xüsusilə vacibdir. Çünkü informasiya-laşdırılmış cəmiyyətin əsas informasiya müəssisəleri olan kitabxanalar bu cəmiyyətin informasiyaya olan tələbatını ödəmək üçün tam, dolğun və operativ xidmət göstərməlidir ki, bu da yeni texnologiyaların sayəsində daha məqsədə müvafiq həyata keçirilir. Bu gün heç bir maneq və məhdudiyyət olmadan uzaq məsafədən xidmət, dünya miqyaslı məlumat bazalarına çıxış və əlyətərlək, müasir vasitələrlə xidmət kitabxanaların əsas amalıdır ki, bu da müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməlidir.

ƏDƏBİYYAT

1. Həsənova N.Ə. "İnformasiya və kommunikasiya texnologiyalarının təhsil prosesinə tətbiqində elektron kitabxanaların rolü", Kitabxanaşunaslıq və informasiya (elmi-nəzəri və praktiki jurnal), ISSN 2219-5882, Bakı-2014, №3 (15), səh 69-81
2. Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının 2010-2014-cü illər üzrə hesabatları.
3. Xələfov A.A. Kitabxana və cəmiyyət. - Bakı, 2011. - 398 s.
4. Xələfov A.A, Qurbanov İ.A. Kitabxanaların kompüterləşdirilməsinin əsasları. - Bakı, 2006. - 199 s.
5. Pilko, I.S. Информационные и библиотечные технологии.-СПБ, 2006.-342c

USING NEW INFORMATION TECHNOLOGY IN ELECTRONIC LIBRARY

N.A.HASANOVA

Z.İ.MACNUNOVA

SUMMARY

This article investigates the properties of the new information technologies and the importance of their using in modern times. The article also describes new technologies using and applying in libraries and creating on their basis of digital libraries, electronic databases, as well as modern facilities. Notes the works in this direction in different countries and in the republic.

Keywords: new information technologies, e-library, information society, the national library, ALIS, electronic catalog, library and information technologies, remote services.

ПРИМЕНЕНИЕ НОВЫХ ИНФОРМАЦИОННЫХ ТЕХНОЛОГИЙ В ЭЛЕКТРОННЫХ БИБЛИОТЕКАХ

Н.А.ГАСАНОВА

З.И.МАДЖНУНОВА

РЕЗЮМЕ

В статье рассмотрены свойства новых информационных технологий и необходимость их использования на современном этапе. Отражены вопросы внедрения и использования новых технологий в

библиотеках и создания на их основе электронных библиотек, электронных баз, а также современные средства обслуживания. Отмечены работы, проведенные в этом направлении в разных странах и в республике.

Ключевые слова: новые информационные технологии, электронная библиотека, информационное общество, национальная библиотека, АБИС, электронный каталог, библиотечные и информационные технологии, дистанционное обслуживание.